

Layihənin təsviri

Yerli mebel istehsalçısı və distribütoru olan "Saloglu Holding" MMC-yə, kapital xərcləri və dövriyyə vəsaiti ehtiyaclarının maliyyələşdirilməsi məqsədilə AZN ekvivalentində 7.0 milyon ABŞ dollarınadək kreditin (bundan sonra "Kredit") verilməsi nəzərdə tutulur. Kredit 4.0 milyon ABŞ dolları məbləğində öhdəlikli və 3.0 milyon ABŞ dolları məbləğində öhdəliksiz iki tranşa bölünəcək.

Layihənin məqsədləri

Keçid təsiri

GKT (Gözlənilən keçid təsiri) göstəricisi: 80

"DFF SME" çərçivəsi ilk növbədə KOB-lara öz fəaliyyətlərini təkmilləşdirməklə daha peşəkar, səmərəli fəaliyyət göstərmələrinə kömək etməklə "Rəqabətli" keyfiyyəti nail olunmasını hədəfləyir. Alt-layihələr əlavə olaraq digər ikinci dərəcəli keçid keyfiyyətlərini də hədəfləyə bilər. Bu Layihə KOB-lara aşağıdakı sahələrdə dəstək verməklə çərçivənin məqsədlərini dəstəkləyir:

(i) **"Rəqabətli"** – Layihə müştərinin istehsal gücünə və pərakəndə ticarət infrastrukturuna məqsədyönlü yatırımlar vasitəsilə şirkətin həm məhsuldarlığını, həm də mənfəətliliyini artıracağına dəstək olur;

(ii) **"Dayanıqlı"** – Layihə uzunmüddətli yerli valyutada maliyyələşmə vasitəsilə şirkətin maliyyə dayanıqlılığını artırır.

Müştəriyə dair məlumat

"Saloglu Holding" MMC (bundan sonra "Şirkət", "Saloğlu") Azərbaycanın aparıcı mebel istehsalçısı və distribütor şirkətlərindən biridir və 2019-cu ildən etibarən Bankın müştərisidir.

AYİB maliyyələşdirmə xülasəsi

7,000,000 ABŞ dolları

Layihənin ümumi dəyəri

8,000,000 ABŞ dolları

Əlavəlik

Bankın əlavəliyi uzunmüddətli investisiya proqramını həyata keçirmək üçün təklif olunan kreditin müddətindən və ödəniş strukturundan irəli gəlir. Şirkət həmçinin

maliyyə sahəsində daha yüksək standartlara nail olmaq üçün üzrə AYİB-in təcrübəsindən faydalanacaq.

Ətraf mühit və sosial xülasə

Layihə B kateqoriyalı (Ətraf Mühit və Sosial Siyasət ("ƏMSS") 2024) təsnifatlandırılmışdır. Mağazaların tikintisi və mebel istehsalı müəyyən ətraf mühit və sosial təsirlərlə müşayiət oluna bilər, lakin bunlar əsasən konkret ərazilərlə məhdudlaşır və tikinti və istismar dövründə düzgün praktikalar tətbiq edilməklə idarə oluna bilər. Ətraf mühit və sosial təhlil ("ƏMST") ƏMST sorğusu və əlavə suallar, habelə açıq mənbələrdən əldə edilən məlumatlar əsasında aparılmışdır. Şirkət artıq Bankın mövcud müştərisi olduğundan, əvvəlki Ətraf Mühit və Sosial Fəaliyyət Planı ("ƏMSFP") üzrə görülmüş tədbirlər və nəticələr də nəzərə alınır və qənaətbəxş hesab olunur. Müştəri işçilərin sağlamlığı və təhlükəsizliyi üzrə daxili prosedurlara malikdir və müntəzəm təlimlər təşkil edir. Yeni işçilər yalnız təhlükəsizlik təlimatını keçdikdən və hadisə sığortasına cəlb olunduqdan sonra işə başlaya bilər. Şirkət daxili və xarici şikayət mexanizmlərinə malikdir və tədarükçülərin keyfiyyət və uyğunluq standartlarına cavab verməsini təmin etmək üçün yoxlamalar həyata keçirir. Bankın prosedurlarına uyğunluğu təmin etmək üçün Şirkət ilə kredit müqaviləsi imzalanmadan əvvəl ƏMSFP razılaşdırılacaq. Bu tədbirlər əsasən Bankın tələblərinə uyğun yazılı İR siyasətlərinin hazırlanması və tikinti zamanı ətraf mühit və sosial risklərin azaldılması tədbirlərini əhatə edir. Şirkət Banka illik ƏMSFP hesabatı təqdim edəcək.

Layihə, Paris Sazişinin təsirlərin yumşaldılması, həmçinin adaptasiya məqsədləri ilə uyğun olaraq qiymətləndirilir və Bankın birbaşa maliyyələşdirmə üçün Paris Sazişinə uyğunluq yanaşmasına tam cavab verir. Layihə "qeyri-enerji tutumlu sənaye" meyarlarına uyğun gəlir və Bankın uyğun olmayan fəaliyyətlər siyahısına daxil olan heç bir fəaliyyətə yer vermir. ƏMSFP, binanın müvafiq enerji performans standartlarına uyğunluğunu təmin etmək məqsədilə xüsusi bir bəndi əhatə edəcək; bu, ya beynəlxalq səviyyədə tanınmış yaşıl bina sertifikatı əldə etməklə, ya da oxşar iqlim və tikinti xüsusiyyətlərinə malik qonşu ölkələrin enerji performansına bərabər bir göstərici nümayiş etdirməklə təmin ediləcək.

Texniki əməkdaşlıq və qrant maliyyələşməsi

Kənar hüquq məsləhətçisinin cəlb olunması AYİB-in Səhmdarların Xüsusi Fondu ("SSF") tərəfindən dəstəklənmişdir.

Şirkətin əlaqə məlumatları

Vüsal Tağıyev

vusaltagiyev@saloglu.com

+994502030057

<https://saloglu.com/en/>

Keçidin öyrənilməsi

Keçid təsirinin qiymətləndirilməsi ilə bağlı AYİB-in yanaşmasına dair əlavə məlumatları [buradan](#) əldə edə bilərsiniz.

Biznes imkanları

Biznes imkanları və ya satınalma məsələləri ilə bağlı sifarişçi şirkətlə əlaqə saxlayın.

AYİB ilə (satınalmadan sair mövzuda) biznes imkanları üçün aşağıdakı vasitələrlə əlaqə saxlayın:

Tel: +44 20 7338 7168

E-poçt: projectenquiries@ebrd.com

Dövlət sektoru layihələri ilə bağlı [AYİB Satınalmalar](#) səhifəsinə daxil olun:

Tel: +44 20 7338 6794

E-poçt: procurement@ebrd.com

Ümumi müraciətlər

Xüsusi müraciətlər [AYİB Müraciət blankı](#) vasitəsilə edilə bilər.

Ətraf Mühit və Sosial Siyasət (ƏMSS)

[ƏMSS](#) və müvafiq Fəaliyyət tələbləri (FT-lər) AYİB-in “ətraf mühitin mühafizəsi sahəsində düzgün və dayanıqlı inkişaf” strategiyasının təşviqi öhdəliyinin icra metodlarını müəyyənləşdirir. ƏMSS-yə və FT-lərə müştərilərin ictimai məlumat və məsləhət üzrə dövlət qanunlarının tətbiq olunan tələblərinə cavab vermək, eləcə də maraqlı tərəflərin, xüsusilə də müştərinin və layihənin ətraf mühit və sosial göstəricilər sahəsində narahatlıqlarını və şikayətlərini qəbul etmək və həllini sürətləndirmək üçün şikayətlərin baxılması mexanizminin müəyyən edilməsi üçün xüsusi müddəalar daxildir. AYİB əlavə olaraq layihənin ətraf mühit və sosial risklərinin və təsirlərinin xarakterinə və miqyasına uyğun olaraq müştərilərindən layihələrdə yaranan risk və təsirlər barədə müvafiq məlumatları açıqlamağı və ya maraqlı tərəflərlə hərtərəfli məsləhətləşmə aparmağı və onların düşüncələrini nəzərə alaraq onlara cavab verməyi tələb edir.

AYİB-in bu sahədə təcrübələrinə dair ətraflı məlumat [ƏMSS](#) səhifəsində verilmişdir.

Düzgünlük və Uyğunluq

AYİB-in Uyğunluq üzrə Baş direktorunun Ofisi (UBDO) yaxşı idarəetməni təşviq edir və Bankın bütün əməliyyatlarında qabaqcıl beynəlxalq təcrübələrə uyğun olaraq ən yüksək düzgünlük standartlarının tətbiqini təmin edir. Layihələrin icrası zamanı qeyri-məqbul düzgünlük və ya reputasiya ilə bağlı risklərə yol verməmək üçün Bank bütün müştərilərinin düzgünlük sahəsində hüquqi yoxlamasını aparır. Bank hesab edir ki, layihələrin qiymətləndirilməsi və təsdiqlənməsi mərhələlərində problemlərin müəyyən

və həll edilməsi Bank əməliyyatlarının düzgünlüyünün təmin olunması üçün ən effektiv üsuldur. UBDO bu qabaqlayıcı tədbirlərdə mühüm rol oynayır və eləcə də investisiya qoyuluşundan sonra layihələrin düzgünlük sahəsində risklərinə nəzarətdə kömək edir.

UBDO həmçinin AYİB-in maliyyələşdirdiyi layihələrdə saxtakarlıq, korrupsiya və qeyri-məqbul davranışla bağlı iddiaların araşdırılmasına görə məsuliyyət daşıyır. Bankın daxilində və ya xaricində saxtakarlıq və ya korrupsiya halları ilə bağlı şübhəsi olan hər bir şəxs compliance@ebrd.com e-poçt ünvanı vasitəsilə Uyğunluq üzrə Baş direktora yazılı şəkildə müraciət etməlidir. Məruzə olunan bütün məsələlər UBDO tərəfindən araşdırılacaqdır. Bütün müraciətlər, o cümlədən anonim müraciətlər nəzərdən keçiriləcəkdir. Müraciətlər Bankda istifadə olunan və ya Bankın fəaliyyət göstərdiyi ölkələrin dilində edilə bilər. Məlumatlar dürüst şəkildə təqdim edilməlidir.

Informasiya Əlçatanlığına dair Siyasət (İƏS)

İƏS AYİB-in informasiyanı açıqlama qaydasını və 1 yanvar 2020-ci il tarixindən etibarən qüvvəyə mindikdən sonra bankın strategiya, siyasət və əməliyyatları sahəsində maariflənməni və anlayışı artırmaq üçün maraqlı tərəflərlə məsləhətləşmə qaydalarını müəyyən edir. AYİB-in veb-saytında mövcud olan məlumatları əldə etmək üçün [Informasiya Əlçatanlığına dair Siyasət](#) səhifəsinə daxil ola bilərsiniz.

Informasiya əldə etməklə bağlı xüsusi müraciətlər [AYİB Müraciət blankından](#) istifadə etməklə göndərilə bilər.

Layihənin Müstəqil Hesabatlılıq Mexanizmi (LMHM)

Ətraf mühit, sosial və ya ictimai məlumatların açıqlanması ilə bağlı narahatlıqların Müştəri və ya Bankla həll edilməsi cəhdləri uğursuz olduğu təqdirdə (məs., Müştərinin Layihə səviyyəli şikayətlərinin baxılması mexanizmi və ya Bankın rəhbərliyinə birbaşa müraciət vasitəsilə) fiziki şəxslər və təşkilatlar onları narahat edən məsələləri AYİB-in Layihənin Müstəqil Hesabatlılıq Mexanizmi (LMHM) vasitəsilə bildirə bilərlər.

LMHM zərər verdiyi ehtimal olunan (və ya zərər vermə ehtimalı olan) Layihə məsələlərini müstəqil şəkildə nəzərdən keçirir. Bu Mexanizmin məqsədi ətraf mühit, sosial və ya ictimai məlumatların açıqlanması ilə bağlı yaranan problemlərin həlli istiqamətində Layihənin maraqlı tərəfləri arasında dialoqu dəstəkləmək, Bankın özünün [Ətraf Mühit və Sosial Siyasətinə](#) və ya [Informasiya Əlçatanlığına dair Siyasətinin](#) Layihəyə aid müddəalarına əməl edib-etmədiyini müəyyən etmək və Bankın gələcəkdə uyğunsuzluq hallarına yol verməməsi üçün aidiyyəti üzrə bu siyasətlərə riayət olunmama hallarını aradan qaldırmaqdır.

LMHM və onun səlahiyyətləri haqqında daha ətraflı məlumat əldə etmək, [Yenidən baxılması üçün müraciətin](#) qaydalarını öyrənmək üçün [Layihənin Müstəqil Hesabatlılıq Mexanizminin veb-səhifəsinə](#) daxil olmağınız və ya LMHM və müraciət etmək barədə təlimat və əlavə məlumat əldə etmək üçün ipam@ebrd.com e-poçt vasitəsilə LMHM ilə əlaqə saxlamağınız xahiş olunur.